

Bəşər övladı üçün əbədi olmayan bu dünyada əbədiyyaşarlıq qazanmaq hər kəsa nəsib olmur. Tanrıının bu inayətinə layiq olanlar insanların da sevimlisinə çevirilərək cismanı ömürlərini başa vurduqdan sonra yaddaşlara köçərək, ruhən əbədi yaşayırlar. Onları yaşıdan əməlləridir. Bu mənada, unudulmaz sənətkarımız Ramiz Mustafayev də gərəkli bir ömür yaşadı.

Görkəmli bəstəkarı xatırlayarkən

Bu yaşantılar ilə o, həm də özünün maraqlı bir ömür kitabını yazdı. Bu kitabda Ramiz müəllimin keçidiyi həyat və yaradıcılıq yolu öz təcəssümünü təpirdi. Ramiz Mustafayevin ömür kitabının səhifələri onun ürəyindən süzülib gölən musiqi sədaları ilə ipə-sapa düzüldü. Bir sözlə, o, əsl vətəndaş ömrü yaşadı.

Bələ ki, görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim kimi geniş fəaliyyəti ilə Ramiz Mustafayev ümumazərbaycan mədəniyyətinin inkişafında müstəsnə rol oynamışdır. Məhz bu xidmətlərinə görə də o, bu gün yaddaşlarda unudulmaz sənətkar kimi qalıb.

Hərdən düşünürəm yaxşı ki, biz də belə sənətkarların müasirləriyik. Məsələn, elə Ramiz Mustafayev kimi. O, dahi Üzeyir bəyi görmüş, onun sənət dünyasından ruhlanmış və bütün yaradıcılığı boyu bu böyük dühənin ırsına sadıq qalmışdır. Odur ki, o, bizim üçün Üzeyir bəyin canlı yadigarı idi.

Bu məqaləni yazarkən Ramiz müəllimlə olan sənət səhbətlərimizi, onun Üzeyir bəylə bağlı fikirlərini xatırlayıram. Deyərdi: "Üzeyir bəyden olmayıb, heç olmayıacaq da. Allah onu tək yaradıb. Bu dahi şəxsiyyətin bənzəri yoxdur".

Ramiz Mustafayev çox emosional, maraqlı bir insan idi. Onun təbiətində bir çılgınlıq vardı. Sənki daim sənətlə, insanlarla, bir sözlə, həyatla

yaxşı mənada mübarizədə idi. Bəlkə elə buna görədir ki, erkən yaşlarından sənətin müxtəlif istiqamətlərinə qədəm qoymuş və öz mübarizliyi sayısında hər sınaqdan alnıaçıq, üzüağ çıxaraq, pillə-pillə sənətin zirvəsinə doğru addimlayıb o yüksəksəklili fəth etmişdir. Bu da Ramiz Mustafayevin sənət dünyasındaki, indi bizi həmin dünyaya söyəhət edir və oradan bəhrələnirik.

Bələ ki, sənətkarın yəzib-yaratdığı əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə bərabər, həm də insanların mənəviyyatına sırayət edir. Bir sözlə, Ramiz Mustafayev öz yolu, dəst-i-xətti, özünəməxsüs düşüncə tərzini, həyat amalı olan bir sənətkar idi. Onunla çoxlu sayıda sənət səhbətlərim, müsahibələrim olub. Bu lent yazılarının əksarıyəti Azərbaycan Radiosunun fondundakı verilişlərdə, bir qismi isə monim şəxsi arxivimdə saxlanılır. Elə bu yazı üzərində işləyərkən həmin mənbələrə də üz tutdum.

Odur ki, sənətkarın həyat və yaradıcılıq yolu barədə oxucularımıza daha ətraflı məlumat çatdırmaq üçün bir daha onun ömür kitabının səhifələrini vərəqləyir və bizim bığə səhbətlərimizi xatırlayıram. Sənətin keşməkesli yolları var. Əsl sənətkar odur ki, bu yolda bütün çatılınlarla sınağorsun. Bu gün xatırəsinə andımızıg Ramiz Mustafayev mahz belə fədakar sənətkarlardandır.

Ramiz Hacı oğlu Mustafayev 1926-ci il oktyabrın 16-da anadan olub. Erkən yaşlarından in-

cəsənətə maraqlı onu teatr sahəsinə yönəldir. Uşaq-həddan ömrünü sahə ilə təmsəda keçirən R.Mustafayev 1941-ci ildə Teatr texnikumunun aktyorluq səbəsindən daxil olur. Təhsil illərində o, Gənc Tamaşaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

Ramiz mülliimin teatrla bağlılığı onun çox möhtəşəm sahənə əsərlərinin yaranmasına səbəb olmuşdur. Ramiz Mustafayevin fitri istedadı in-sənətin bir neçə sahəsini ehtiva edir. Belə ki, o, həm də professional vokal təhsili almışdır. Hələ uşaq yaşlarından məlahati səsi və xoş avazı onun üzrindən sənətin bu istiqamətində də xüsusi məhəbbət yaradır. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına-vokal sənətinin banisi, professor Bülbülün sinifinə daxil olaraq 1952-ci ildə oranı müvəffaqiyyətlə bitirir.

İncəsənətinin bu kimli yaxşı cəhətlərini mənim-səyən Ramiz Mustafayev onlara musiqi dili ilə nüfuz edərək gözəl sahənə və vokal əsərləri yaratmışdır ki, bu da onun bəstəkarlıq fəaliyyətinin əsas məcmusunu təskil edir. O, teatr texnikumda, həm də konservatoriyanın vokal səbəsində təhsil aldığı illərdə bəstəkarlıqda də xüsusi maraqlı göstərmişdir. Bu sahaya olan böyük məhəbbətinin sayasında bəstəkarlıq üz tutur. 1952-ci ildə ikinci Konservatoriya daxil olur.

Təhsələlik illərində skripka ilə fortepiano üçün sonata, skerso, violo üçün variasiyalar, simli kvartet, simfonik orkestr üçün uvertüra, neçə-neçə mahni və romanslar yazar. 1957-ci ildə o, növbəti təhsilini uğurla bitirərək peşəkar bir bəstəkar kimi böyük yaradıcılıq yoluna qədəm qoyur. Azərbaycan professional musiqi mədəniyyətinə zənginləşdirən layıqli musiqi əsərləri yazar.

Bu əsərlər məmənəcə müxtəlif olسا da, onları bir ideya birləşdirir: vətənə, torpağı, anaya, xalqa və sənətə məhəbbət Ramiz Mustafayevin yaradıcılığında musiqisinin müxtəlif janrları öz əksini tapır. Demək olar ki, o, baletdən başqa bütün janrlara müraciət etmişdir. Bəstəkar 4 opera, 6 musiqili komediya, 9 oratorya, kantata, 8 simfoniya, 300-dən çox mahni və romanslar, müxtəlif səpəkli instrumental əsərlər və sair yazılmışdır.

Ramiz mülliimin yaradıcılığında sahənə əsərləri mühüm yer tutur. 1957-ci ildə bəstəkarlıq üzrə ali təhsilini bitirərkən S.Vurğunun "Fərhad və Şirin" pyesi osasında yazdığı bir pərdəli "Şirin" operası onun diplom işi olmuşdur. Bəstəkar növ-

bəti sahənə əsərində də Səməd Vurğun yaradıcılığında üz tutur və 1960-ci ildə "Vaqif" operasını yazar. Ramiz mülliimin bu əsəri yazmaq idəyesi barədə ürkən dələsu danışın və əsərin tarixini belə şərh edərdi. "Təxminən 1943-cü il olardı. Onda mən Dram Teatrında işləyirdim.

Bir gün Səməd Vurğunun "Vaqif" tamaşası oynanınlırdı. Nə ünsüzsə görkəmli sənətkarımız İ.Dağstanlı gələ bilənməmişdi. Onun oynadığı Əli-bey rəsulun rejsissor mənə həvalə etdi. Düzü, əsərlər tərəddüd elədim, lakin həmkarlarım məni ruhlandırdılar və bu obrazı yaratmağa nail oldum. Elə onda düşündüm ki, bu əsər operaya çevriləsə yaxşı olar". Bəsləklik, Ramiz mülliimin bu düşünçələrini reallaşdıraraq elə bir sahənə əsəri yazar ki, o, 50 ildən çoxdur. Opera və Balet Teatrının repertuarından düşmür. Öz yaradıcılığına təsəkkürlü yanaşan bəstəkar bir neçə dəfə "Vaqif" operasını redakta etmiş və nəticədə təkmilləşmiş bir əsər meydana gəlmİŞdir.

Operanın librettosunu mərhum sənətkarımız Firudin Mehdiyev yazmışdır. Bəstəkar bu operaya görə 1962-ci ildə xüsusi mükafata layiq görülmüşdür. Həmin ildə Ramiz mülliimin Mirzə Ələkbər Sabirin 100 illik yubileyinə "Xan və əkinçi" operasını da təqdim edir. Bəstəkarın bu janrıda ən maraqlı əsərlərindən biri də Ənvər Əlibəylinin poeması əsasında yazdığı "Polad" radio operasıdır.

Uşaqları da unutmayan bəstəkar 1964-cü ildə Teymur Elçinin librettosu əsasında "Tərs keçi" bir pardəli operasını yazar. R.Mustafayev digər musiqili sahənə janrı olan operettaya da müraciət etmişdir. Bu janrıda onun ilk əsəri unudulmaz sənətkarımız Vasif Adıgozəlova, "Hacı Qara" komedyası əsasında birgə yazdıqları "Xəsis" operettasıdır. Sonralar bəstəkar "Axırı yaxşı olar" (1967-ci il), "Qonşumuzda bir oğlan var" və s. musiqili komediyalarını yazar.

Ramiz Mustafayevin yaradıcılığının ən böyük şaxşısını xor musiqisi təskil edir. Bəstəkarın bu qəbilden olan əsərləri Azərbaycan xor musiqisinin zənginliyinə və nüailiyətlərinin özündə ehtiva edir. Bunlardan "Ana", "Hüseyin Cavid", "Nəriman Nərimanov", "İnam", "Monim müsərisim", "Salatin", "Məhəmməd və Leyla", Nizami Gəncəvinin 800 illiyinə yazdığı "Nizam" oratoryaları, "Haqq səndədir", "Sevçenko", "Səməd Vurğun", "Kür-Abşeron" kantataları, "Bu qan yerdə qalan deyil", "Nədən yarandın", "Füzuli", V.Adıgozəlova birgə yazdığı "Şəbuhı" vokal-simfonik

poemaları, "Lənkəran lövhələri" süttəsi, a koplə-la xor üçün 10 mahnıdan ibarət silsilə, 250-yə qədər xalq mahnılarının xor üçün işləmələri və s. bu kimli əsərləri misal göstərə bilərik. Bu əsərlərinin hər biri özündə tarixili, mürdik şəxsiyyətlərin həyatını, vətənpərvərliyini eks etdirməklə musiqi xəzinəmizə bəstəkarın qiymətlə töhfələridir.

Məsələn, xalq şairi Nəbi Xəzrinin sözlərinə bastəladığı "İnam" və "Monim müsərisim" oratoriyaları ulu öndər Heydər Əliyevə həsr olunan qiymətləri əsərləridir. Daim xalqın ruhunu öz əsərlərinin əsas qayṣısı olan bəstəkar bu xalqın qanlı-qadılıqları, onun tarixini, dünəniyi və bu gününi əsərlərində təsvir etmişdir. Bu qəbilden bəstəkarın Nəbi Xəzrinin sözlərinə "Salatın" oratoryası, "Bu qan yerdə qalan deyil" kantatası sıx gözəl nümunədir.

Ramiz mülliimlə səhəbtlərimizdə o, bu əsərlər barədə belə deyirdi: "Əsl sənətkar xalqın yaşantularını əsərlərində işləydirir, onu gələcək nəslə yadigar qoymalıdır. Cümlü tarix ham də sənət əsərlərindən yayılır". Belə, biz unudulmaz sənətkarımızın minnətdarlıq ki, o, belə obadişar əsərlər yaradıb və biza yadigar qo'yub. Bəstəkarın müxtəlif şairlərin sözlərinə yazdığı vokal nümunələri R.Bebudov, S.Ələkbərova, N.Məmmədova, A.Qəniyev, G.Məmmədov kimi unudulmaz ifaçılardan repertuarında səsləndərək xalqın sevimli nəğmələrinə çevrilmiş və bugünkü ifaçılardan üçün de bir mənbədir.

Bu mahnilardan "Niya sevdim", "Yadına sən düşürsen", "Bakının uledziləri", "Anam yadına sən düşüd", "Şənin gözləri", "Vətan haqqında mahni" və başqalarının adını çəkə bilərik. Ramiz Mustafayevin yaradıcılığında simfonik əsərlər də genis yer tutur. O, 8 simfoniyaların, bir neçə simfonik poemannın, xalq çalğı alətləri orkestri və müxtəlif alətlər üzərinə instrumental pleyeslərin müəllifidir. Hətta ona da demək vacibdir ki, bəstəkarın birinci simfoniyası ilk dəfə Moskvada ümumittifaq televiziyyası və radiosunun böyük orkestrinin ifasında səslənmiş və lento yazılmışdır.

Sonra bu əsər Azərbaycan bəstəkarlarının 4-cü qurultayında da ifa olunub, müəllifin uğur qazandırılmışdır. Ramiz Mustafayevin çoxcəhətli yaradıcılıq fəaliyyətində Azərbaycan radiosunun və televiziyanın böyük xidməti olmaqla bərabər, bəstəkarın da milli Teleradiomuzun formalaşmasında müstəsnə rolü olmuşdur.

Demək olar ki, o, bu kollektivin əsasını qoylanlardandır. Özü bu barədə belə deyir və o iləri bu cür xatırlayardı: "Mən 1946-ci ildə radio-da iş fəaliyyətinə başlamışam. Sonra Azərbaycan televiziyyası yaradı. Burada ilk musiqi baş redaktoru vəzifəsi mənə həvalə olundu. 1958-ci ildən bu günə qədər Azərbaycan Teleradiosun xor kollektivinin bədii rəhbəri və baş diri-jər işləyirəm. Bu məsuliyyətli işi layiqincə yerinə yetirməliyim".

Doğrudan da, unudulmaz bəstəkarımız üzərinə düşən bütün işləri həmişə şərflə yerinə yetirdi. O, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İtfaiyəminin katibi vəzifəsində də çalışmışdı. 1957-ci ildən ömrünün sonuna qədər Bəstəkarlar İtfaiyənin üzv olmuşdur.

Ramiz Mustafayevin xidmətləri dövlətlimiz tərəfindən de yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi", "Xalq artisti" fəxri adıllarınla layiq görülmüş, müxtəlif fəxri fərمانlarla, "Şöhrət ordeni" ilə təltif olunmuş və "President təqəüdçüsü" idi. Haqqında səhəbət açıldıqımızda sənətkar bu gün vaxtılı allığı fəxri adlara, fəxri fərmanlara görə xatırlanır.

Ən başlıcası o, daim xalqın mədəniyyətinini inkişaf etdirib, layiqli vətəndaş olduğunu üçün unudulmurmur. Elə, dövlətimizin sənətkarələrə olan müqavimət əsərkər bu gün vaxtılı allığı fəxri adlara, fəxri fərmanlara görə xatırlanır. Üzeyir Hacıbəyli adına BMA-nın professoru, sənətsünləşq namizədi, əməkdar incəsənət xadimi Zəmfira Qafarovannın "Ramiz Mustafayev" kitabı buna on gözlə nümunədir.

Buraya Zəmfira xanımın Ramiz Mustafayev monoqrafiyası və müxtəlif illərdə sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən ayrı-ayrı müslihlərin məqalələri daxildir.

Bir sözə, bu kitab Ramiz Mustafayev yaradıcılığının ensiklopediyasıdır. Amma bu son deyil. Nə qədər Ramiz mülliimin musiqisi səslənir, onun ərisi də daim öyrənilərək nəsil-dən-nəsilə ötürülləcəkdir...

• S.TƏHMİR AZAQZI, *musiqiçinəs*